

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsiatçılarının İnkıfəsinə
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

1920-ci ilin ortalarından 1990-ci ilin əvvəllərinə kimi Azərbaycanda (əslində bütün SSRİ məkanında) metbuat marksizm ideologiyası, metodologiyası əsasında öyrənilib, yazuilib və təbliğ edilib. Partiya və onun ideoloji funksionerleri öz ideyalarının təbliğ, təşviq və təşkili içinde metbuatin, xəber agentliyinin, radio və televiziyanın manipulyasiya gücündə maksimum istifadə etmək üçün kütləvi informasiya vəsiatçıları sistemini mümkün qədər genişləndirməyə cəhd göstərdilər. Proletar ədəbiyyatı və metbuati həkim ideologiyanın ruporuna çevrildi, bu ideologiya isə marksizm-leninizm ideologiyası idi.

QAFOZ SENZURA KOMİTƏSİNDE ERMƏNİ QRUPU

Sovet dövründə Azərbaycan metbuatının tədqiqi əsasən 20-ci illərin ortalarından başladı. 1925-ci il, aprelin 12-də bolşevik yazarı Həbib Cəbiyevin sədrliyi ile Azərbaycan metbuatının 50 illik yubileyinin keçirilməsi üçün komissiya yaradılır. Bundan sonra Azərbaycanın metbuat tarixinə dair əsərlər, məqalələr, elmi kitablar və xatirelər yazılır. Bu tədqiqatlar sovet ideologiyasına uyğun yazılsa da, onlarda metbuatımızın yaranması və inkişafı tarixini eks etdirən çox dəyərli faktlar var.

Məsələn, uzun illər Qafqaz Senzura Komitesində Şərq dilləri üzrə senzor vəzifəsində çalışan, ilk müsəlman senzor Mirzə Şərif Mirzəyevin "Qafqazdakı türk metbuati tarixi üçün materialları" əsəri Azərbaycan dövrü metbuatının tarixinin öyrənilməsində etibarlı mənbələrdən-dir. Çok zəngin arxiv sənədləri əsasında yazılan bu əsərdə M.Ş.Mirzəyev Azərbaycan metbuatına qənim kəsilen Qafqaz Senzura Komitəsində çalışın erməni Korqanov, Melik-Meqrabov, Kışmışev, Qaraxanov kimi senzorların anadilli metbuatımıza qənim kəsilməsini fakt-la qeyd edirdi.

M.Ş.Mirzəyev əsərində "Ziya", "Ziyayı-Qafqaziyyə", "Kəşkül" və "Şərqi-rus" metbu orqanları haqqında da məlumat verib. Müəllif M.Şahtaxtının "Şərqi-rus"da Hacı Zeynalabdin Tağıyeva qarşı yazdığı qərəzlə məqalələrə münasibətini belə bildirib: "İlk nömrədən başlayaraq, 15-ci nömrəyə qədər mərhəməti və qüdrəti milyonerin adı və soyadı müxtəlif cür hallanır və onun fealiyyəti hər tərəfdən, müxtəlif nézər nöqtəsindən müzakirə olunurdu.

Mətbuatşunaslığımız sovet dövründə

"Şərqi-rus" şəxsi həyatın toxunulmazlığı principini unudaraq, utanmadan milyonerin ailə həyatından faktları da müzakirəyə qoyurdu". Mükəmməl sənədlərə ehət edilən əsərdə Azərbaycan metbuatının nece böyük çətinliklər yaranması, fealiyyəti geniş şəkildə şərh edilib. Yeri gelmişkən, qeyd edim ki, M.Ş.Mirzəyevin həmin əsəri uzun illər sonra AMEA N.Gəncəvi adına Ədəbiyyat Institutunun bir qrup əməkdaşı tərəfindən yenidən rus dilində çapə hazırlanırdı ve 2009-cu ildə nəşr edildi.

"KASPI" ƏZƏTİ "ZİYANLI BURJUA NƏŞRİ" KİMİ...

1920-30-cu illərə nisbətən 1940-50-ci illərə ümumpartiya bolşevik metbuati və onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan bolşevik metbuati daha geniş tədqiqata cəlb edildi. Nüsrət Bağırov, Həsən Şahgəldiyev, Xasay

1960-ci ildə buraxılan üçüncülik "Azərbaycan tarixi" və "Azərbaycan ədəbiyyatı tarixi" kimi fundamental nəşrlərde də "Kaspi" qəzeti "ziyanlı burjua nəşri" adlandırılır. Əslində sovet tarixşunaslığında "liberal ətibarlı, ticarət-senaye burjuaziyasının mənafeyini güden, müsəlman burjuaziyasının islamçılıq, türkçülük ideyalarını təbliğ edən qəzet" kimi təqdim edilən "Kaspi" öz səhifələrində bütün dünyada, o cümlədən də Qafqazda baş verən yeniliklər, sosial-iqtisadi, siyasi məsələlərə geniş yer verərək, təhlil-təbliğ edibdir. Adı çekilsə də, çəkilməsə də, onun səhifələrindəki faktlardan, informasiyalardan alımlarımız yetərincə bəhreləniliblər. Məsələn, Azərbaycan metbuatının ilk salnameçisi, tədqiqatçı-alim Qulam Məmmədi ikiçildik "Azərbaycan teatr salnaməsi"ndə, ədəbiyyatşunas Kamal Talibzadə "XX əsr Azərbaycan təqnid" əsərində, zərdbişunas Ziyəddin Göyüşov "H.Zərdabının dünyagörüşü" kitabında, metbuat tədqiqatçısı Nəriman Zeynalov "Azərbaycan metbuat tarixi" dərsliyində, tədqiqatçı alim Feyzulla Qasimzadə "XIX əsr Azərbaycan ədəbiyyatı" monoqrafiyasında, molların sənəd-dinşunas Əziz Şərif "Molla Nəsreddin" necə yarandı?" əsərində, filosof Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixində" elmi əsərində və daha neçə-neçə fundamental əsərlərin yazılmamasında kifayət qədər "Kaspi"nın materiallarından istifadə edilib. On illər boyu "Kaspi"ni dana-dana, söyə-söyə onun varlığını, gərəkləyini dolayısı yolla təsdiqləmişik.

VƏ "FÜYUZAT" A MÜNASİBƏT

Bu tədqiqatlarda "burjua metbuati" adı altında "Kaspi" qəzeti ilə yanaşı, daha çox təqnid, hətta təhqiqə məruz qalan "Füyuzat" jurnalı id. 1920-ci ildən 1950-ci illərin sonuna kimi ədəbi mühitümüzdə "Füyuzat" ədəbi məktəbinin yetirmələrinə qarşı siyasi tərəddüdlərə müşayiət olunan bir dövrdür. "Füyuzat"çı alim Ş.Vəliyev bu ədəbi məktəbə dair tədqiqatların tarixini beş dövre böldür.

Birinci - "Füyuzat" jurnalının nəşrindən 1920-ci ilə qədər olan dövr. Bu dövr ərzində tənqidişçilər F.Köçərli, A.Sur, S.Hüseyn, F.Ağazadə ilə yanaşı, jurnalıst S.E.Ibrahimov, O.F.Nemanzade, Ə.Qəmküsər, Ə.Müznib, H.S. Ayvazov və başqaları da bu mövzuya müraciət edərək "Füyuzat"aya layiq olduğu obyektiv qiyməti veriblər.

İkinci dövr - 1920-37-ci illəri ehətə edir və bu dövr "Füyuzat" ədəbi məktəbinin əleyhinə tərəddüdlərə dolu ideoloji təzyiq və təsirlerle səciyyəvidir. Füyuzatçılar qarşı siyasi ittihamlarla zəngin olan bu dövrə metbuatda dəha çox çıxış edənlər M.Quliyev, Ə.Nazim, R.Axundov və B.Çobanzadə olub. Məsələn, Ə.Nazimin "Yeni Azəri ədəbiyyatı haqqında" (Bax: Türk yurdu" jur, 1927, N-31-32), M.Quliyevin "Prole-



Vəzirov, Seyfulla Əliyev, Xəlil Rəfiyev, Həsən Quliyev, Rza Quliyev, Mecdī Katibli və başqalarının elmi məqalələrində və əsərlərində ölkədəki bütün nəsiliyetlər bolşevik metbuatının və yazarlarının fealiyyəti ile bağlanaraq, milli ruhlu metbuatımız və yazarları ancaq təqnid atəşinə tutuldu.

Məsələn, tarixçi alim Xəlil Rəfiyevin bir çox əsərləri, xüsusunə "Legal bolşevik qəzeti "Təkamül" adlı əsərində inqilabin ölkəmizə gətirdiyi "xoşbəxtlikdən", V.I.Leninin xalqımıza qarşı "diqqət və qayğısından", yerli bolşevik metbu orqanlarımızın V.I.Leninin təlimini əsas tətaraq, amansızcasına mübarizə aparmasından fərəh hissə ilə danişaraq, sonda "Kaspi" "Tərcümə" və "Füyuzat" kimi milli ruhlu metbu orqanlarını "yalan və iftira" yanan metbu orqanları adlandıraq, "millətçi, panislamist, pantürkist" kimi təqdim edirdi.



Qərenfil
Dünyaminqizi,
Əməkdar jurnalist

tar edəbiyyatına doğru" (Bax: "İngiləb və mədəniyyət" jur, 1929, N-4), B.Çobanzadənin "Azəri ədəbiyyatının yeni dövrü- Nasionalizimdən internasionalizmə" (Bax: ADET-i-nin nəşri, 1930) və s. Bu zaman "Füyuzat" a qarşı aparılan siyasi məqsədlər, "ədəbi döyüşlər" siyasi məhkəmələrə çevrilib.

Üçüncü - 1937-ci ildən 1960-ci ilə qədər olan illərə ehətə edir. Bu dövrlə bağlı araşdırılardan aydın olur ki, 1950-ci əlin ortalarından sonra füyuzatçıların bədii irsi nisbətən nəşr edilib və təbliğ olunub. Doğrudur, bu dövrün tədqiqatlarında da füyuzatçılar təqnid edilirdi. Amma təqnid məqsədile də olsa, tədqiqatçılar füyuzatçıları ədəbi-elmi təhlil müstəvisində çıxmağa qoymadılar.

Dördüncü dövr - 1960-ci ildən 1985-ci ilə qədər. Bu dövrde artıq tədqiqatçılar füyuzatçılar haqqında ciddi elmi mühəhizələr söyləyir, onların yaradıcılığını içtimai-siyasi prinsiplərə yox, bədii-estetik tələbələr tədqiqatçılar cəlb edirdilər. Məsələn, Əziz Mirehəmovun "Molla Nəsreddin"i (1980), Mir Cəlal Paşayev və Firudin Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı" (1982), Ofeyla Bayramlıının "Həyat" qəzeti ndə ədəbiyyat məsələləri (1905-1906) namizədlik dissertasiyası (1981), "Fikrin karvanı" (1984) və başqa əsərlərin təsiri nəticəsində "Füyuzat" ədəbi məktəbinə maraq yenidən diqqəti cəlb etdi.

Beşinci - sonuncu dövr isə 1985-ci ildən sonrakı illeri ehətə edir. Ədəbiyyatşunas və mətbuatşunas alımlarımızdan Ə.Mirehəmov, K.Talibzadə, Ə.Xəmənnəzadə, Ə.Qəmküsər, Ə.Müznib, H.S. Ayvazov və başqaları da bu mövzuya müraciət edərək "Füyuzat"ə layiq olduğunu qeyd etdilər. Adlarını sadaladığım bu alımların gərgin eməyi və səyi nəticəsində "Füyuzat" ədəbi məktəbinin yaradıcısı olan Ə.Hüseynzadənin və digər füyuzatçıların metbu əsərinin transliterasiya edilərək yenidən ədəbi-elmi içtimaiyyətə çatdırılması Füyuzatçılığın tədqiqi tarixində diqqətə layiq əhəmiyyət kəsb edir.